

1) Real investisiya neçə yerə ayrılır

5

3

4

2

7

2) Tətbiq xarakterinə görə innovasilar neçə yerə ayrılır

5

6

3

4

2

3) Yenilik səviyyəsinə görə innovasiyalar neçə növ olunur?

4

3

7

6

5

4) «Xarici investisiyaların qorunması haqqında» Azərbaycan Respublikasının qanunu neçənci ildə qəbul olunmuşdur?

1991

1997

1993

1995

1992

5) «İnvestisiya fəaliyyəti haqqında» Azərbaycan Respublikasının qanunu neçənci ildə qəbul edilmişdir?

1999

1992

1995

1996

1998

6) Investisiya nədir?

gəlir və ya digər effekt əldə etmək üçün pul vəsaitləri və digər qiymətli sərfdir

gəlir əldə etmək üçün pul vəsaitlərinin kapital qoyuluşu layihələrinə yönəldilməlidir

mənfəət əldə etmək maliyyə vəsaitlərinin istifadəsidir.

mənfəət əldə etmək üçün yeni müəssisələrin açılmasına cəkilən xərjlərdir

mənfəət əldə etmək üçün qiymətli kağızlar alqısıdır

7) **Portfel investisiyalar....**

real investisiyalardır

birbaşa investisiyalardır

dövlət investisiyalardır

xarici investisiyalardır

qiymətli kağızlar alqısını nəzərdə tutan investisiyalardır

8) **İnvestisiya fəaliyyətinin subyekti kimi kimlər çıxış edə bilər:**

xarici ölkə vətəndaşları

investisiya kompaniyalar

hamısı

podratçılar

sifarişçilər

9) **İqtisadi xarakterinə görə investisiyalar neçə fərqlənir.**

birbaşa, dolay, portfel

real, maliyyə, intellektual

real, birbaşa, dolay.

portfel maliyyə, intellektual

maliyyə, dolay, birbaşa

10) **İnvestisiya fəaliyyəti deyərkən nə başa düşülür**

konversiya

idarəetmə

sosial proseslər

elmi tədqiqatlar

hamısı

11) **Strateji innovasiyanı tətbiq etdiyi rəqiblərinə çatmaq məqsədilə həyata keçirilən innovasiyalar hansılardır**

yanlış

bazis

reaktiv

yeni əmtəə və xidmət

yeni texnologiyalar

12) **İnvestisiya prosesinin parametri dedikdə nə başa düşülür?**

verqi

hamısı

qiymət

qəlir

tarif sistemi

13) **Birbaşa və inzibati üsuldən istifadə olunan investisiya siyasəti hansıdır?**

qeyri-formallaşdırılmış

formallaşdırılmamış

liberal

mərkəzləşdirilmiş

hüquqi bazası

14) **Tipindən asılı olaraq investisiyalar necə fərqlənir:**

real, maliyyə, intellektual

portfel, birbaşa

birbaşa, dolayı

investisiya fondları, investisiya qoyuluş

qiymətli kağızlar, dolayı

15) **İstehsal, komversiya, idarəetmə və sosial potensialın səmərəliliyini artan elmi tədqiqatların və təcrübə konstruktif işlərin nəticələrinin praktiki tətbiqi hansı**

fəaliyyət növünə aiddir

maliyyə kapitalın dövrdə

innovasiya

əsaslı tikinti

subyektlərin mülkiyyəti

mülkiyyət hüquqi

16) **İqtisadi idarəetmə metodları istifadə olunur və investisiya sistemi isə şaquli xarakter daşıyır**

dövlət-maliyyə-institutlar-iri biznes-xırda investorlar

xırda investorlar-maliyyə-iri biznes-dövlət

maliyyə-dövlət-institutlar-xırda investorlar – iri bizneslər

iri biznes

institutlar

17) **İnvestisiya dedikdə nə başa düşülür?**

pay, avadanlıq

lisenziya

kreditlər

hamısı

mülkiyyət hüquqları

18) İnnovasiya prosesinin əsas parametrlərinin tənzimləyən tamamlanmış hüquqi bazası olan siyasət hansıdır?

formalaşdırılmış

liberal

qeyri-formalaşdırılmış

təkmilləşdirilmiş

idarə etmə

19) İnnovasiyalı inkişaf modeli iqtisadiyyatın hansı növünə aiddir:

sosial yönümlü iqtisadiyyat

bazar iqtisadiyyatı

davamlı iqtisadiyyat

postindustrial iqtisadiyyat

kapitalist iqtisadiyyatı

20) İnnovasiyalı inkişaf tipləri hansı səviyyədə olur?

lokal, makro

makro, mikro

mezo, mikro

lokal, mezo

makro, mezo

21) İnnovasiya tsiklinə görə neçə cür olur?

3

2

5

7

6

22) Makroinnovasiya təhlükəsizliyi bir vəziyyət kimi...

Ölkənin öz resursları əsasında yeniləşmələrihəyata keçirə bilməsi qabiliyyətini xarakterizə edir

Ölkədəki innovasiya prosesinə maneə olan faktorları aydınlaşdırır.

Innovasiya proseslərinin reallaşmasının iqtisadi əsaslarını müəyyənləşdirir

Innovasiya proseslərinin reallaşmasının texnoloji şərtlərinin müəyyənləşdirir

Innovasiya proseslərinin reallaşmasının istehsal şərtlərini müəyyənləşdirir

23) Makroinnovasiya təhlükəsizliyi bir proses kimi...

Ölkənin qayanaqlı elmi-texniki inkişafıdır.

Ölkənin dayanıqlı elmi-texniki inkişafını təmin edən tədbirlər məcmusudur.

Ölkənin dayanıqlı elmi-texniki inkişafı üçün şərtlər yaradılmasıdır.

Ölkənin öz resursları əsasında dayanıqlı elmi-texniki inkişafını təmin edən tədbirlər və mexanizmlər məcmusudur.

Ölkə innovasiya sektorunun xarici təhlükələrdən qoruyan tədbirlər məcmusudur.

24) Mərhələli bölgü makroinnovasiya strategiyasına görə dövlət elmi-tədqiqat hansı istiqamətlərini maliyyələşdirir?

Yalnız fundamental tədqiqatları.

Yalnız tətbiqi tədqiqatları.

Fundamental və qismən tətbiqi tədqiqatları.

Fundamental tədqiqatları və təcrübə konstruktör işlərini

Tətbiqi tədqiqatları və təcrübə konstruktör işlərini.

25) İnnovasiya prosesinə hansı növlər daxildir?

istehsalata elmi-texniki tərəqqini tətbiq etməklə

sosial sahələrdə elmi-texniki tərəqqinin tətbiq etməklə

dövlət tərəfindən həyata keçirilən investisiya fəaliyyəti

hamısı

Maddi istehsal sahəsinə yatırımlar

26) İnnovasiya meyarları aşağıdakı variantlarda verilmişdir: a) elmi-texniki b) reaktiv tətbiq d) yeni fəaliyyət e) kommersiya ə) sosial-mədəni

a, b, d, ə

a, b, d, e

a, b, e, ə

b, d, e, ə

a, e, b, d

27) Müddətinə görə investisiya tsikli necə fərqlənir?

qısa müddətli, uzun müddətli

orta müddətli, uzun müddətli

uzun müddətli, 3- 4 il

orta müddətli; 5 – 10 il

qısa müddətli; 45 ildən

28) Əsas kapitalın istiqamətlənməsinə görə investisiyalar hansılardır?

maddi investisiya

heç biri

qeyri maddi investisiya

maliyyə

hamısı

29) İnnovasiya potensialına nə daxildir?

tehlakçuların gələcək tələblərinə cavab verən məhsulların işlənilib hazırlanması

istehsalı, satışı təşkil etmək

hamısı

yeni məhsulun yönəldilməsi

heç biri

30) Texnoloji mənimsəmə strategiyasının tətbiqi zamanı dövlət hansı işi reallaşdırır?

Yeni texnologiyalar hazırlanmasında özəl sektora yardım edir

Yeni texnologiyaların idxalına yardım edir.

Yeni texnologiyaların ixracına yardım edir.

Yeni texnologiyaların ixracını məhdudlaşdırır.

Ölkəyə vençur kapitalın cəlbinə yardım edir.

31) İntestisiya prosesinə hansı növlər daxildir?

qeyri-dövlət

hamısı

müəssisələr tərəfindən investisiya

idarələr tərəfindən həyata keçirilən investisiyalar

təşkilatlar tərəfindən həyata keçirilən

32) İnnovasiya meyarları aşağıdakılardan hansılardır?

rəqabət qabiliyyəti

beynəlxalq Aləm

yeni fəaliyyət

elmi texniki tərəqqi

reallaşan

33) İnnovasiya potensialına nə daxildir?

yeni məhsulun yaradılması
istehsalı və təsnifləşdirilməsi maliyyə prosesinin müxtəlifliyi

texnoloji

heç biri

hamısı

34) Maliyyə sisteminin yaranma səbəbləri:

vergi sistemi

əhali yığımlarını stimullaşdırmaq

lizinq xidmətləri

pul formasında müxtəlif vergi və ödəmələrin formalaşması

sahibkarlığı stimullaşdırmaq

35) Maliyyə sisteminin yaranma səbəbləri aşağıdakı hansı variantlarda verilmişdir? a) dövlət aparatının yaranması b) iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi d) əmtəə-pul münasibətlərinin inkişafı e) pul formasında müxtəlif vergi və ödəmələrin formalaşdırılması ə) əhali yığımının stimullaşdırılması

a, d, z

ə, b, d

b, d, e

a, d, e

e, a, ə

36) Maliyyə siyasəti hansı prosesi özündə birləşdirir?

pul vəsaitlərinin xüsusi fondlarda toplanması

maliyyə resurslarının dövlət idarəetmə qanununda toplanması

əmtəə-pul münasibətlərinin inkişafı

sosial, iqtisadi və ekoloji sahələrin artırılmasını təmin etmək
elmi-texniki proqramların həyata keçirilməsi

37) Aşağıdakı variantlardan hansı investisiya kriteriyasına görə formalaşmışdır: a) əsas kapitala istiqamətlənməsinə görə b) reallaşma formalarına görə d) istehsal fəaliyyəti sferasının genişləndirilməsinə görə e) riskin səviyyəsinə ə) investisiya tsiklinə görə

1, 2, 3, 4

1, 3, 4, 5

1, 2, 4, 5

2, 3, 4, 5

1, 2, 3, 5

38) Tətbiq xarakterinə görə innovasiyalar neçə cür olur?

5

7

6

3

2

39) Təkrar istehsal prosesində roluna görə innovasiyalar neçə cür olur?

5

3

2

4

9

40) Miqyasına görə innovasiyalar neçə cür olur?

9

7

2

10
5

41) **İnvestisiyaların yeniliklərə yönəldilməsi neçə cür olur?**

9
6
5
10
7

42) **İnnovasiya siyasətinin neçə məqsədi var?**

5
4
9
10
12

43) **Dövlətin investisiya- innovasiya siyasətinin tənzimləmə prinsipləri hansılardır?**

bazar xarakterli
kompleksli
səmərəli
hamısı
ardıcıl

44) **İnnovasiya siyasətinin neçə vəzifəsi var?**

8
6
9
10
15

45) **İnnovasiya siyasətinin prinsipləri neçə cür olur?**

13
15
21
19
9

46) **Dövlətin investisiya siyasəti dedikdə nə başa düşülür?**

ölkə iqtisadiyyatının müxtəlif sahəsinə kapital qoyuluşu

heç biri deyil

ölkə iqtisadiyyatının müxtəlif sferalarına kapital qoyuluşu

hamısı

investisiya aktivliyini artıran məqsədlər komponenti

47) **İnvestisiya siyasətinin əsas prinsipləri hansılardır**

büdcənin resurs vəsaitlərinin səmərəliliyini artırmaq üçün müsabiqə əsasında yerləşdirilməsi

hamısı

prioritet investisiya layihələrinin qarışıq dövlət kommertiya maliyyələşdirilməsi

vergi sisteminin sadələşdirilməsi

xüsusi investisiya qoyuluşlarının dövlət zəmanəti

48) **Aşağıdakılardan hansı investisiya siyasətinin istiqamətləridir:**

prioritetlərin seçilməsi

yeni fəaliyyət növlərinin mənimsənilməsi

elmi-texniki və sosial-mədəni meyar

elmi-texniki proqramlar

iqtisadiyyatın sadələşməsində yeniliklərin tətbiqi

49) **İnvestisiya siyasətinin məqsədləri aşağıdakılardan hansıdır?**

sahibkarlıq və xüsusi investisiyaların stimullaşdırılması

xaricdən yeni investisiyaların cəlb edilməsi

hamısı

investisiya fəaliyyətində lizinq xidmətlərinin inkişafı

heç biri

50) **İnnovasiyanın dərəcələrə görə təsnifləşdirilməsinin tətbiqi hansılardır?**

radikallıq

tətbiq xarakteri

meydana çıxmış stimulu

hamısı

təkrar istehsal prosesində rol

51) Təkrar istehsal prosesində roluna görə innovasiyalar hansılardır?

elm inkişafı

investisiya innovasiyalar

radikal innovasiyalar

bazar innovasiyaları

radikal innovasiyalar

52) Miqyasına görə innovasiyalar aşağıdakılardan hansılardır?

radikal

ordinal

məhsul

istehlakçı

mürəkkəb

53) İnnovasiya siyasətinin maliyyə-kredit mexanizmi aşağıdakılardan hansılardır?

nisbətən kiçik, tez gəlir gətirən investisiya layihəsinə üstünlük verilməsini

təmin etmək

innovasiyala layihələrin müsabiqə əsasında seçilməsi sistemini

təkmilləşdirmək

hamısı

intellektual mülkiyyətin müdafiəsi təmin olunur

54) İnnovasiyaların yeniliklərə yönəldilməsi aşağıdakılardan hansılardır?

innovasiyalı fəaliyyət nəticəsində yaranan məhsulun dövlət sifarişinin

vasitəsilə realizə etmək

hamısı

elmi-texniki fəaliyyətin nəticələri

innovasiyalı fəaliyyətə tələb haqqında məlumatlar toplamaq

heç biri

55) İnnovasiya siyasətinin prinsipləri aşağıdakılardan hansılardır?

fundamental elmi tədqiqatların inkişafının stimullaşdırılması

hamısı

aparıcı milli elmi məktəblərin qorunub saxlanması və inkişafı

heç biri deyil

tədqiqatların intellektual mülkiyyət hüquqlarının müdafiəsi

56) **İnvestisiya siyasətinin əsas prinsipləri hansılardır? (Çəki: 1)**

iqtisadiyyatın real sektoruna yönələn investisiyaların səmərəliliyinin təmin edən faiz dərəcəsinin müəyyən edilməsi
vergi sisteminin sadələşdirilməsi

hamısı

amortizasiya siyasətinin təkmilləşdirilməsi

xüsusi investisiya qoyuluşlarının dövlət zəmanəti

57) **Aşağıdakılardan hansı investisiya siyasətinin istiqamətləridir?**

vergi sisteminin sadələşdirilməsi

prioritet investisiya layihələrin seçilməsi

investisiya qoyuluşlarının səmərəliliyinin artırılması

ölkə iqtisadiyyatının strukturunun yenidən qurulmasını təmin etmək

amortizasiya siyasətinin təkmilləşdirilməsi

58) **Tətbiq xarakterinə görə innovasiyalar aşağıdakılardan hansılardır?**

investisiya innovasiyaları

sadə

radikal

ordinal

yeni məhsulun istehsalına və istifadəsinə yönəldilən

59) **Meydana çıxma stimuluna görə innovasiyalar hansılardır**

istehsalın tələbi

texnikanın tələbi

bazarın tələbi

hamısı

heç bir aid deyil

60) **Maliyyə-kredit mexanizminin innovasiya siyasəti hansılardır?**

innovasiyaların maliyyələşdirilməsi

yüksək iqtisadi səmərəliliyi olan innovasiyaların tətbiqi

hamısı

vençur investisiyalar inkişaf etdirilir

elm tutumlu sahələrə vəsait qoyan investorları dəstəkləmək

61) **İnvestisiyaların yeniliklərə yönəldilməsi aşağıdakılardan hansılardır?**

innovasiyaların inkişafı və həyata keçirilməsi üçün əlverişli vəsait yaratmaq

innovasiyalı fəaliyyəti həyata keçirən kadrların hazırlanması, dövlət tərəfindən dəstəklənməsi

xarici iqtisadi fəaliyyətdə milli innovasiyalı məhsulları dəstəkləmək

hamısı

heç biri

62) **İnnovasiya siyasətinin məqsədləri aşağıdakılardan hansılardır?**

yeni məhsulların rəqabət qabiliyyətinin artırılması

elmi-texniki potensialın inkişafının səmərəli yerləşdirilməsi

hamısı

ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi

innovasiya fəaliyyəti üçün iqtisadi, hüquqi və təşkilat şəraitinin yaradılması

63) **İnvestisiya-innovasiya siyasətin formalaşmasına hansılar daxildir:**

büçə vasitələri hesabına dövlətin investisiya prosesində bilavasitə iştirak

hamısı

investisiya fəaliyyəti üçün əlverişli şəraitin yaradılması

investisiya resurslarının amortizasiyası

investisiya resurslarının formalaşması

64) **İnnovasiya siyasətinin vəzifələrinə hansılar daxildir?**

beynəlxalq bazarda yerli innovasiya məhsullarının qorunması

innovasiya fəaliyyətinin inkişafında təhsil sferalarının qarşılıqlı təsirinin təmin edilməsi

xarici iqtisadi innovasiya fəaliyyətinin inkişafı üzrə tədbirlərinin həyata keçirilməsi

hamısı

heç biri deyil

65) **İnnovasiya siyasətinin prinsipləri aşağıdakılardan hansıdır?**

ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə elmi tədqiqatların təşkili üçün şəraitin yaradılması

hamısı

elm və təhsilin inteqrasiyası

təşkilatın və dövlətin intellektual mülkiyyət hüquqlarının müdafiəsi

qeyd olunanlardan deyil

66) **Innovasiyanın 1-ci modeli hansıdır?**

hərbi model

innovasiya mühiti

dövlət proteksionizmiv qapalı milli bazar şəraaitində həyata keçirilən

TMK tərəfindən həyata keçirilən

texnoloji inkişaf açıq bazar şəraitində həyata keçirilən

67) **2-c İnnovasiyanın i modeli hansıdır?**

TMK tərəfindən həyata keçirilən

dövlət proteksionizmiv qapalı milli bazar şəraaitində həyata keçirilən

innovasiya mühiti

texnoloji inkişaf açıq bazar şəraitində həyata keçirilən

hərbi model

68) **Innovasiyanın 3-cü modeli hansıdır?**

innovasiya mühiti

dövlət proteksionizmiv qapalı milli bazar şəraaitində həyata keçirilən

TMK tərəfindən həyata keçirilən

hərbi model

texnoloji inkişaf açıq bazar şəraitində həyata keçirilən

69) **Innovasiyanın 4- cü modeli hansıdır?**

texnoloji inkişaf açıq bazar şəraitində həyata keçirilən

hərbi model

innovasiya mühiti

TMK tərəfindən həyata keçirilən

dövlət proteksionizmiv qapalı milli bazar şəraaitində həyata keçirilən

70) **Innovasiyanın 5 -ci modeli hansıdır?**

dövlət proteksionizmiv qapalı milli bazar şəraaitində həyata keçirilən

innovasiya mühiti TMK tərəfindən həyata keçirilən

hərbi model

texnoloji inkişaf açıq bazar şəraitində həyata keçirilən

TMK tərəfindən həyata keçirilən

71) **Innovasiyanın 6-cı modeli hansıdır?**

Avropa İttifaqı modeli

hərbi model

texnoloji inkişaf açıq bazar şəraitində həyata keçirilən

TMK tərəfindən həyata keçirilən

innovasiya mühiti

72) **Innovasiyanın 3-cü modelinin mahiyyəti**

dövlət texnoloji innovasiyaları dəstəkləyir

texnoloji inkişaf açıq bazar şəraitində həyata keçirilir

texnoloji inkişaf vasitəsi ilə hərbi sahədə üstünlük qazanmaq

TMK tərəfindən həyata keçirilir

artıq yaradılmış yeni texnologiyaların istifadəsi

73) **İnvestisiya inkişaf modellərinə aiddir?**

xüsusi investisiyaların vergi vasitəsi ilə stimullaşdırılması

xüsusi layihələrin dövlət tərəfindən maliyyələşdirilməsi

xüsusi investorların fəaliyyətinin razılaşdırılması və nöqsanlar koordinasiya

olunması

hec biri

hamısı

74) İnnovasiya mühitinin innovasiya və texnoloji inkişaf mənbəyinə çevrilməsi elementi: 1.iri elmi-tədqiqat və təcrübə mərkəzləri ilə təqdim olunan elm 2.iri xüsusi kapital 3.müasir texnika ilə təchiz olunan cox profilli müəssisələr 4.yüksək peşəkarlığa malik mühəndis və fəhlə heyəti

heç biri

1;2

3;4

1;4

hamısı

75) “İnnovasiya diffuziyaları” üsulunun mahiyyəti:

texnoloji inkişaf vasitəsi ilə hərbi sahədə üstünlük qazanmaq

Heç biri

artıq yaradılmış yeni texnologiyaların istifadəsi

susi kompaniyalar arasında əməkdaşlığa əsasən fəaliyyət göstərir

hamısı

76) Amerikan modelində əsas rol oynayır: 1.vergi mexanizmi 2.makroiqtisadi siyasət 3.bank 4.fond birjası

hec biri

2;3

1;2;3;4

1;2;4

3;4

77) İnvestisiya fəaliyyətinin subyektləri hansılardır?

investorlar

sifarişçilər

podratçılar

kapital qoyuluşu obyektlərinin istifadəçiləri

hamısı

78) Dövlətin investisiya siyasətinin istiqamətləri hansılardır?

büdcə vəsati hesabına dövlətin investisiya fəaliyyətində bilavasitə iştirakı
investisiya fəaliyyəti üçün əlverişli şəraitin yaradılması

hamısı

investisiya resurslarının səfərbər olunub formalaşması

heç biri

79) **İnvestisiya fəaliyyətinin subyektlərinə kimlər daxildir?**

investorlar

podratçılar

kapital qoyuluşları obyektlərinin istifadəçiləri

hamısı

sifarişçilər

80) **İnvestorlar hansı hüquqlara malikdir?**

öz hüquqlarının fiziki və hüquqi şəxsə

dövlət orqanları

hamısı

yerli özünüidarəetmə orqanları

heç biri deyil

81) **İnvestisiya fəaliyyəti subyektləri ilə münasibətlərin həyata keçirilməsi**

aşağıdakı hansı variantlarda düzgün verilməmişdir: a) müqavilə b) qanunvericilik

d) layihədə e) büdcə vəsaiti ə) hüquqi şəxslər

a, d, e

a, b, ə

d, e, ə

b, d, ə

a, e, ə

82) **Dövlətin investisiya siyasəti hansı formada aparılır?**

büdcə vəsaiti hesabına dövlətin investisiya fəaliyyətində bilavasitə iştirakı;

investisiya fəaliyyəti üçün əlverişli şəraitin yaradılması məqsədi ilə

makroiqtisadi vasitələrin istifadə edilməsi;

investisiya resurslarının səfərbər olunub formalaşdırılması;

hec biri

hamısı

83) **Kapital qoyuluşları sahəsində (həyata keçirilən) investisiya fəaliyyəti neçə tənzimlənir?**

qanun və məcəllər

hökumət qanunları

regional qanunlar

hamısı

normativ aktlar və sənədlər

84) Kapital qoyuluşları sahəsində investisiya fəaliyyəti aşağıdakılardan hansılardır?

- normativ aktlar və sənədlər
- heç biri
- qanun və məcəllələr
- hökumət qanunları
- hamısı**

85) İntestisiya layihəsi necə həyata keçirilir?

- investisiya layihələri ilə
- qanuna müvafiq işlənilib hazırlanan
- praktiki hərəkətin təsviri
- layihə-smeta sənədləri
- hamısı**

86) İntestorlar kimlər ola bilər?

- fiziki
- yerli idarəetmə orqanları
- hamısı**
- hüquqi şəxslər
- heç biri

87) İntestisiya fəaliyyəti subyektləri ilə münasibətlərin həyata keçirilməsi aşağıdakı hansı variantlarda düzgün verilmişdir: a) qanunvericilik b) normativ aktlar d) layihələr e) qanunvericilik ə) heç biri

- a, b, d
- a, b, e**
- b, e, ə
- ə, d, e
- b, d, e

88) Kapital qoyuluşu obyektlərinin istifadəçiləri kimlərdir?

özlərinin şəxsi vəsaitlərindən istifadə etməklə kapital qoyuluşlarını həyata keçirən fiziki və hüquqi şəxslər, dövlət orqanları, xarici investitorlar;
investorun tapşırığı ilə investisiya layihələrinin reallaşmasını həyata keçirən şəxslər;

müqavilə və dövlət kontraktı üzrə işləri yerinə yetirən fiziki və hüquqi şəxslər;

fiziki və hüquqi şəxslər, xarici şəxslər, dövlət orqanları, xarici dövlətlər, beynəlxalq təşkilat və qurumlar

hec biri

89) **İnvestorlar aşağıdakı bərabər hüquqlara malikdirlər:**

dövlət qanunvericiliyi ilə təyin olunmuş kapital qoyuluşları formasında investisiya fəaliyyətinin həyata keçirilməsinə;

öz vəsaitlərindən məqsədyönlü istifadəyə nəzarətin həyata keçirilməsinə

müqavilə ilə nəzərdə tutulan digər hüquqlarının həyata keçirilməsinə

kapital qoyuluşlarının həcm və istiqamətlərinin müstəqil müəyyən

edilməsinə;

hamısı

90) **Kapital qoyuluşlarında dövlətin bilavasitə iştirakı hansı növ və formalarda həyata keçirilir ?**

xarici subyekt və dövlətlərlə birlikdə Azərbaycan Respublikasında həyata keçirilən investisiya seçimi, təşkili, tərtibi, təsdiqi, maliyyələşdirilməsi.

Milli meqa daxili layihələrin seçimi, tərkibi, təsdiqi, maliyyələşdirilməsi.

investisiya sahəsində maliyyə işlərinin tərtib edilməsi və birgə fəaliyyəti

hamısı

heç biri

91) **İnvestisiya və innovasiya fəaliyyəti sahibkarlıq fəaliyyətində hə respublika həm də regional layihələrin həyata keçirilməsini tənzimləyir :** regional

baxımdan bütün sahələr nəzərə alınmaqla bu sahələrin layihələndirilməsi və qiymətləndirilməsi

məqsədli formada investisiya istiqraz səhmlərinin buraxılması

hamısı

heç biri

dövlət büdcəsi eləcə də, Azərbaycan Respublikasının subyektlərinin büdcə vəsaitləri hesabına investisiya layihələri üzrə rəqabət əsasında dövlət təminatının verilməsi

92) **Kapital qoyuluşlarında növ və formalar aşağıdakılardan hansıdır?**

infrastruktur inkişafın investisiyası, sahibkarlıq fəaliyyəti, milli və regional layihələr

dövlət büdcəsi, eləcə də AR-nın subyektlərinin büdcə vəsaitləri hesabına, investisiya layihələri üzrə, rəqabət əsasında təminatının verilməsi

məqsədli investisiya istiqraz səhmlərinin buraxılışı
variantlardan heç biri
hamısı

93) Portfel investisiya dedikdə nə başa düşülür?

səmərəli investisiya
kapital qoyuluşları
qiymətli kağızlara vəsait qoyuluşu
investorların maraqlarının qorunması
maliyyə lizinqinin inkişafı

94) Portfel dəyərinin artımı neçə yerə bölünür?

4
7
6
9
12

95) İncə investitorlar neçə yerə ayrılır?

3
5
7
10
2

96) İncə investisiya portfelinin idarə olunması dedikdə nə başa düşülür?

obyektlər məcmusu
subyektlər məcmusu
metodlar məcmusu
növ məcmusu
meyar məcmusu

97) İncə investisiya portfelinin prinsipləri hansılardır

investisiya məqsədlərinin
portfel strategiyasının müəyyən edilməsi
hamısı
likvidliyin təmin edilməsi
heç bir variant deyil

98) **İnvestor kapitalının artım portfelleri hansılardır?**

- yüksək artım
- mülayim artım
- hamısı**
- heç biri deyil
- gəlir portfel

99) **Gəlir portfeli nədir?**

- faizlər üzrə dividendlər
- ən aşağı risk
- hamısı**
- kapitalın maksimal artımı
- yüksək artım portfeli

100) **İnstitusional investorlar kimlərdir a) sığorta kompaniyaları b) müəssisələr d) pensiya fondları e) investisiya kompaniyaları ə) fiziki şəxslər**

- a, d, e**
- a, b, d
- b, e, ə
- d, e, ə
- b, d, e

101) **Korporativ investorlar kimlərdir?**

- müəssisələr, banklar**
- fiziki şəxslər
- pensiya fondları
- investisiya kompaniyaları
- fondlar

102) **Portfel investisiyalarının idarəetmə prosesi aşağıdakı mərhələlərdən hansıdır?**

- investisiyaların səmərəliliyinin qiymətləndirilməsi
- Portfel strategiyasının seçilməsi
- Heç biri
- Aktivlərin seçilməsi
- Hamısı**

103) **Daimi gəlir portfeli nədir?**

- yüksək etibarlığa malik qiymətli kağızlardan ibarət**
- orta risk səviyyəsi

yüksək gəlir gətirən
riskli kağızlar
fond bazarında kurs dəyərinin düşməsi

104) Xüsusişdirilmiş portfel nədir?

qrup şəklində qiymətli kağızlar
riskli kağızlar
qiymətli kağızlara istiqamətlənib
fond bazarında kurs dəyərinin düşməsi
orta risk səviyyəsi

105) Sturtur strateji iadrətmə investisiyaları necə istiqamətləndilir?

aktiv idarətmə
uzun müddət qorunub saxlanması
gələcəkdə müəyyən ödənişlər axını alınsın
qiymətli kağızlar bazarının daima öyrənilməsi
diverfikasiya olunmuş portfelin formalaşması

106) Aşağıdakı variantlardan hansı investisiya portfelinin formalaşma prinsipləridir? a) gəlirlərin nisbətinin əldə edilməsi b) portfelin strukturunun yenilənməsi yolu ilə d) aktivlərin seçilməsi e) struktur investisiya ə) diversifikasiya strukturunun yeniləşməyi yolu ilə

a, b, ə

d, b, ə

a, b, ə

d, e, ə

b, e, ə

107) Yüksək artım portfeli nədir?

kapitalın maksimal artımı

ən aşağı riskdir

hamısı daxildir

asta və yüksək artım

faiz və aksiyalar üzrə dividendlər əldə edilməsi

108) Mülayim artım portfeli nədir?

asta və yüksək artım

ən aşağı riskdir

faizlər və aksiyalar üzrə dividendlər

kapitalın maksimal artımı

hamısı daxildir

109) **Passiv idarəetmə strategiyası aşağıdakı variantlardan hansılardır?** a) diversifikasiya olunmuş portfelin formalaşması b) investisiya siyasətinin formalaşması d) uzun müddət qorunub saxlanması e) fond indeksinə istiqamətləndirilmə ə) hamısı

a, e, ə

a, b, e

a, d, e

b, d, e

e, ə, b

110) **Aktiv-passiv idarəetmə strategiyası necə tənzimlənir?**

a)portfelin özəyinin idarə olunması

b)uzun müddət qorunub saxlanması

d)aktivlərin idarə olunması

b və d variantları

a və d variantları

111) **Struktur strateji idarəetmə investisiyaları necə müəyyənləşdirilir?** a) gələcəkdə müəyyən ödənişlər axınının alınması b) portfelin özəyinin idarə olunması d) portfelin quruluşu gələcəkdə ödənişləri tənzim etmiş olsun e) investisiya məqsədlərinin müəyyən edilməsi ə) passiv strategiya

b, e

a, d

d, e

a, ə

b, ə

112) **Portfel investisiya aşağıdakılardan hansıdır?** a) investisiya məqsədlərinin müəyyən edilməsi b) portfel strategiyasının seçilməsi d) sığorta kompaniyaları e) struktur strateji idarəetmə ə) aktivlərin seçilməsi

d, e, ə

d, b, ə

113) **İnvestisiya portfelinin idarə olunması metodu aşağıdakılardan hansıdır?**

1.maksimal mümkün olan gəlirliyə nail olması 2. İlkin qoyulan vəsaitlərin qorunub saxlanması 3.investisiya məqsədlərinin müəyyən edilməsi 4.aktivlərin seçilməsi 5.risk səviyyəsinin azaldılması

1;2;4

1;2;5

1;3;5

3;4;5

2;4;5

114) **Aktiv idarəetmə strategiyası necə idarəetmədir?** 1.qiymətli kağızlar bazarının daima öyrənilməsi 2. maksimal mümkün olan gəlirliyə nail olması 3.investisiya məqsədlərinin müəyyən edilməsi 4.səmərəli qiymətli kağızların alınması 5.maksimal dərəcədə tez olaraq azgəlirli qiymətli kağızlardan azad olma

1;3;4

2;3;4

3;4;5

1;4;5

2;4;5

115) **Passiv idarəetmə strategiyası necə istiqamətləndirilir?** 1.səmərəli qiymətli kağızların alınması 2. diverfikasiya olunmuş portfelin formalaşması 3.uzun müddət qorunub saxlanılması 4.investisiya məqsədlərinin müəyyən edilməsi 5.fond indekslərinə istiqamətləndirilir

1 ;3 ;4

3 ;4 ;5

2 ;3 ;5

1 ;2 ;5

1 ;4 ;5

116) **Milli innovasiya sisteminin struktur elementləri nədir?**

Dövlət

Biznes

Təhsil müəssələri

Hamısı

Heç bir

117) **İnnovasiya mərkəzi :**

İnvestor və kreditorların axtarışı ilə məşğul olurlar

Kiçik biznesin informasiya təminatı həyata keçirir

Marketing tədqiqatlarla məşğul olur

Konsaltinq xidmətlər göstərir

Hamısı

- 118) İnnovasiya prosesinə detallaşma dərəcəsi ilə neçə mövqedən yanaşmaq olar?
5
2
3
6
4
- 119) İnnovasiya məhsulunu xarakterinə görə nəyə aid etmək olar?
kütləvi istehsalın məhsuluna
fərdi istehsalın məhsuluna
ictimai istehsalın məhsuluna
sahibkar istehsalının məhsuluna
hamısına
- 120) İnnovasiya planlaşdırması səciyyəvidir:
iri təşkilatlar üçün
dövlət orqanları üçün
orta və xırda firmalar üçün
strateji qərargahlar üçün
hamısı üçün
- 121) Azərbaycanın investisiya mühitində hansı amil xarici investisiya axınına müsbət təsir göstərmir?
inflyasiya səviyyəsi
sosial gərginlik səviyyəsi
vergi sisteminin stabillik səviyyəsi
mənfəət norması səviyyəsi
daxili bazarın həjmi
- 122) Investisiya layihələrinin reallaşdırılmasının əsas strateji məqsədi nədir?
müəssisənin satış bazarlarını genişləndirmək
müəssisənin istehsal güjünü artırmaq
müəssisənin sosial məsuliyyətini artırmaq
müəssisənin dəyərini maksimallaşdırmaq
müəssisənin kadr heyətinin peşəkarlıq səviyyəsini yüksəltmək.
- 123) İnnovasiya fəaliyyəti özündə nəyi əks etdirir?

məhsulların rəqabət qabiliyyətinin artırılması, gəlirlərin yüksəlməsi və digər effektlər əldə etmək üçün elmi-texniki nailiyyətlərdən istifadədir

elmi-texniki tədqiqatlar aparılmalıdır
yeni idarəetmə üsullarının tapılmasıdır
yeni bazarlara çıxışdır
yeni texnologiya strukturudur.

124) Milli innovasiya sistemi nədir?

İnvestisiya proseslərini həyata keçirən şərait
İnvestisiya iqliminin qiymətləndirilməsi
İnvestorların maraqlarının müdafiəsi

Fəaliyyəti innovasiyaların həyata keçirilməsi və dəstəklənməsinə yönələn subyekt və institutların məcmusudur

İnvestisiya bazarının həcmının öyrənilməsi

125) İqtisadiyyatın innovasiya yönümlü olması nə ilə xarakterizə olunur?

İqtisadi sərbəstlik səviyyəsi
Təhsil və elmin yüksək inkişaf səviyyəsi
Yeni bazarların yaradılması
İnnovasiyalı təklifin çox olması

Hamısı

126) Milli innovasiya sisteminin infrastruktur əsasını nə təşkil edir?

İnnovasiya-texnoloji mərkəzlər
Elmi-tədqiqat və təcrübi-konstruktor işlərinə dəstək fondları
İlkin və vençur maliyyələşdirmə fondları

Hamısı

Mütəxəssislərin hazırlanması mərkəzləri

127) İnnovasiya prosesinin planlaşdırılması həyat yosununun hansı fazası üçün səciyyəvidir?

canlanma
hər bir faza üçün
durğunluq
böhran
yüksəliş

128) İnnovasiya planlaşdırması səciyyəvidir:

dövlət orqanları üçün
iri şirkətlər üçün

iri təşkilatlar üçün
hamısı
heç biri

129) **Innovasiya prosesinin ikinci mərhələsi hesab etmək olar:**

qərarların qəbulu
tənzimləmə işlərinin həyata keçirilməsi
tətbiqi-elmi tədqiqat işləri
subyektlərin aşkarlanması
elmi tədqiqat işlərinin gedişatına nəzarət

130) **Innovasiya fəaliyyətinin ilkin mərhələsi kimi çıxış edir:**

planlaşdırma
ideyanın yaranması
reallaşdırma
qərarların qəbulu
ilkin olaraq innovasiya prosesinin tənzimlənməsi

131) **Innovasiyanın səmərəliliyi asılıdır:**

maliyyə sisteminin etibarlılığı
müəssisələrin rolu
firmaların innovasiya prosesinə cəlb olunması
ayrı-ayrı subyektlərin qiymətləndirməsi
dövlətin müəssisələrin fəaliyyətinə müdaxiləsi

132) **Milli innovasiya sisteminə daxildir:**

dövlət qurumları
qeyri dövlət qurumları
səhiyyə xidməti
beynəlxalq təşkilatlar
dövlət və qeyri-dövlət qurumları

133) **Milli innovasiya sisteminin əsas məqsədi nədir?**

investisiya layihələrinə təsir edən amillərlə əlaqəli risklər
elmtutumlu sahələrin inkişafı hesabına dayanacaq iqtisadi artımı təmin edən
əhalinin həyat səviyyəsini yüksəldən sahələr sistemini yaradılması
investisiya siyasətinin həyata keçirilməsi
əlvərişli investisiya mühitinin formalaşması

makro səviyyədə investisiya iqliminin formalaşması

134) **Dövlətin elmi texniki siyasəti hansılardır?** 1. Elmi texniki inkişafın bütün sahələrinə və tədqiqat proqramlarına cəmiyyət üçün əhəmiyyətindən asılı olaraq daim dövlət dəstəyi. 2. Elmi texniki inkişafın selektiv dəstəklənməsi, yəni elm və texnikanın müəyyən sahəsinin stimullaşdırılmasını təmin edən qeyri-müntəzəm güclü dəstək (təminat) 3. fabriklərin sənaye istehsalı üzrə qarşılıqlı əlaqəsi

heç biri

hamısı

1;2

1;3

2;3

135) **İnnovasiya infrastrukturu nədir?**

müxtəlif yenilikləri yeni əmtəə və xidmətlərə çevirən, bazar şəraitində onların yayılması və istehlakını təşkil edən bir-biri ilə əlaqəli innovasiya fəaliyyəti obyektlərin məcmusudur

hər bir sahə üzrə mədəniyyət sahələrinin ixtisaslaşması

heç biri

hamısı

İntellektual aktivliyin inkişafı

136) **İnnovasiya prosesi dedikdə nə başa düşülür?**

maliyyə qiymətləndirilməsi

maliyyə etibarlılığının təmini

innovasiya iştirakçılarının məqsədyönlü fəaliyyəti

müəssisənin hər bir həlqəsinin işin rentabelliyinə nəzarəti

dövlətin investisiya-innovasiya sistemini möhkəmləndirmək üçün həyata keçirdiyi fəaliyyət

137) **İnnovasiya məhsulları üzrə müqayisə olunan variantların təhlili imkan verir ki,...**

onlardan hər birini səmərəlilik səviyyəsi müəyyən olunsun

səmərəliliyin qiymətləndirilməsi təmin olunsun

sertifikatlaşdırma işlərini həyata keçirsin

tədqiqat mərhələsini asanlıqla başa vursun

təcrübi-konstruktor işlərini reallaşdırsın

138) **Yeniliklərin işlənib hazırlanması və tətbiqində istifadə olunur:**

müxtəlif təşkilatların əməkdaşlığından

dövlətlərarasə əlaqələrdən
firmalararası əlaqələrdən
beynəlxalq təşkilatların əməkdaşlığından
dövlət orqanlarının dəstəyindən

139) **Gəlir norması hansıdır?**

kommersiya və sosial
sosial və iqtisadi
ictimai və siyasi
kommersiya və ictimai
iqtisadi və siyasi

140) **İnvestisiya layihəsinin işlənilib hazırlanması zamanı hansı nəticələr qiymətləndirilməlidir?**

siyasi və iqtisadi
sosial və iqtisadi
sosial və ekoloji
ekoloji və iqtisadi
ekoloji və siyasi

141) **Əgər eyni zaman intervallarının sayı məhduddursa, belə annuitet:**

müddətsiz
müddətli
adi
avanslı
hec biri

142) **İnvestisiya layihəsinin səmərəliliyinin qiymətləndirilməsində hansı üsuldən istifadə olunur?**

analitik üsul
sintetik üsul
reqresiya üsulu
diskont üsulu
analiz üsulu

143) **Diskontun mahiyyəti:**

keçmişdə alınan pul vəsaitlərinin mürəkkəb faiz dərəcəsi ilə indiki zamanda hesablanması;

gələcəkdə alınan pul vəsaitlərinin mürəkkəb faiz dərəcəsi ilə indiki zamanda hesablanması;

hec biri

pul vəsaitlərinin keçən il ki, pul vəsaitləri ilə müqayisəsi;

hamısı

144) Kommersiya gəlir norması:

kapitalın alternativ istifadəsinin müqayisə edilməsi

sosial, ekoloji tələblər və prioritetlərin nəzərə alınması

investisiya layihələrinin səmərəliliyinin qiymətləndirilməsi

faiz dərəcələri üzrə pul vəsaitlərinin diskontlaşdırılması

hamısı

145) Sosial gəlir norması:

kapitalın alternativ istifadəsinin müqayisə edilməsi;

sosial, ekoloji tələblər və prioritetlərin nəzərə alınması;

investisiya layihələrinin səmərəliliyinin qiymətləndirilməsi

faiz dərəcələri üzrə pul vəsaitlərinin diskontlaşdırılması

hamısı

146) Investisiya layihələrinin səmərəliliyinin qiymətləndirilməsində hansı prinsiplərdən istifadə olunur?

Investisiya olunan kapitalın qaytarılması və gəlirin alınmasının qiymətləndirilməsi prinsipi;

Layihədən gələn gələcək daxilolmaların, onun həyata keçirilmə vaxtına uyğunlaşdırılması prinsipi;

Müxtəlif investisiya layihələri üçün axınların diskontlaşdırılması prosesində çevik diskont seçimi sistemi;

Hamısı

Hec biri

147) Diskont dərəcəsi necə hesablanır?

$$n = n_0 + np$$

$$n = n_0 - np$$

$$n = n_0 np$$

$$n = np n_0$$

$$n_0 = np + n$$

148) **Gəlirlilik norması necə formalaşır?**

Digər mümkün investisiya növləri üzrə alternativ gəlirlilik norması nəzərə alınmaqla;

Cari təsərrüfat fəaliyyəti üzrə gəlirlilik normaları nəzərə alınmaqla

Risqlərə görə mükafatlar nəzərə alınmaqla

Layihənin aşağı likvidliyinə görə mükafatlar nəzərə alınmaqla

Hamısı

149) **Layihənin səmərəliliyini hansı göstəricilərlə hesablamaq olar? 1.büdcə səmərəliliyi göstəricisi ; 2.iqtisadi səmərəliliyi göstəricisi; 3.sosial səmərəliliyi göstəricisi; 4.siyasi səmərəliliyi göstəricisi;**

1;2

2;4

2;3;4

2;3

1;3

150) **Büdcə səmərəliliyi göstəricisi:**

büdcə üçün layihənin səmərəliliyini əks etdirir

ölkə,region,firma üçün layihənin səmərəliliyini əks etdirir

kommersiya fəaliyyəti üçün layihənin səmərəliliyini əks etdirir

hamısı

hec biri

151) **İqtisadi səmərəliliyi göstəricisi:**

büdcə üçün layihənin səmərəliliyini əks etdirir;

ölkə,region,firma üçün layihənin səmərəliliyini əks etdirir

kommersiya fəaliyyəti üçün layihənin səmərəliliyini əks etdirir

hamısı

hec biri

152) **İnvestisiya layihəsinin iqtisadi səmərəliliyini hesablamaq üçün:**

Məhsul və onun satış bazarları haqqında tam məlumatlar

Potensial rəqiblər haqqında tam məlumatlar

Layihəni yerinə yetirən firma haqqında tam informasiya

İnvestorun imkanları haqqında tam məlumatlar

Hamısı

153) İntellektual mülkiyyət rəqabət qabiliyyətliliyinə görə obyekt baxımından aşağıdakı əlamətlərlə fərqlənir: 1. Bazardakı yerə görə ; 2. Bazarın xarakterinə görə; 3. Gözlənilən rəqabət səviyyəsi üzrə; 4. Bazarın genişləndirilməsi ehtimalına görə;

1;4

hamısı

2;3

1;4

3; 4

154) İntellektual kapitalın tərkib hissələri hansılardır? 1.kadr kapitalı 2. İntellektual mülkiyyət 3. pul kapitalı 4.fiziki kapitalı

1;3

1;2

heç biri

hamısı

3;4

155) İntellektual mülkiyyətə daxildir 1.insan avtvləri 2.struktur aktivləri. 3.sənaye mülkiyyəti 4.müəlliflik hüquqları obyektləri 5.nou-hau

3;4;5

1;2;5

heç biri

hamısı

3;4

156) İntellektual kapitalın birinci mərhələsində:

şirkətin korporativ mədəniyyətinin yüksəlməsi;

intellektual əməyin motivasiyası,yaradıcılıq aktivliyinin artırılması;

innovasiyalı ideyaların işlənilib hazırlanması;

intellektual fəaliyyətlə məşğul olan insanların işə qəbul olunması;

hamısı

157) İntellektual kapital mülkiyyət formasına görə:

xüsusi

kollektiv

dövlət

qarışıq
hamısı

158) İntelektual kapital istifadə dövrünə görə:

uzunmüddətli və qısamüddətli
qısamüddətli və ortamüddətli
ortamüddətli və uzunmüddətli
uzunmüddətli, qısamüddətli və ortamüddətli
hec biri

159) İntellektual mülkiyyət hansı tərkib hissələrə ayrılır?

hüquqi baza və şəxsi mülkiyyət
sənaye mülkiyyəti və şəxsi mülkiyyət
hüquqi baza və dövlət mülkiyyəti
sənaye mülkiyyəti və dövlət mülkiyyəti
hüquqi baza və sənaye mülkiyyəti

160) İnsan kapitalına qoyulan investisiyaların əsas hissəsini həyata keçirir:

hüquqi şəxslər
fiziki şəxslər
dövlət
xarici vətəndaşlar
bələdiyyələr

161) İnsan kapitalı :

ÜDM nin artımının əsasıdır
ÜMM nin artımının əsasıdır
xalis milli məhsulun artımının əsasıdır
milli gəlirin artımının əsasıdır
xalis mənfəətin əsasıdır.

162) İnsan kapitalının dəyərinin qiymətləndirilməsində diskont metodu hesablanır :

ÜDM nin gəlirlilik norması üzrə

Məcmu milli sərvətin gəlirlilik normsi üzrə

ÜMM nin gəlirlilik normsi üzrə

xalis milli məhsulun gəlirlilik normsi üzrə

milli gəlirin gəlirlilik normsi üzrə

163) Kadr kapitalına daxildir: 1.insan avtivləri 2.struktur avtivləri. 3.sənaye mülkiyyəti 4.müəlliflik hüquqları obyektləri 5.nou-hau

1;3;4

1;2

4;5

2;4;5

1;3;5

164) İntelektual kapitalın ikinci mərhəsinə aiddir:

pul formasından istehsal kapitalın intellektual formasına cevrilməsi baş verir

istehsal kapitalının elementləri intellektual məhsulun istehsal olunmasında iştirak edirlər

intellektual kapital satılaraq pula cevrilir,şirkətə gəlir və pul gətirir

hec biri

hamısı

165) İntelektual kapitalın üçüncü mərhəsinə aiddir

pul formasından istehsal kapitalın intellektual formasına cevrilməsi baş verir

istehsal kapitalının elementləri intellektual məhsulun istehsal olunmasında

iştirak edirlər

intellektual kapital satılaraq pula cevrilir,şirkətə gəlir və pul gətirir

hec biri

hamısı

166) İntelektual kapital istifadə xarakterinə görə: 1.istifadə olunur 2.inkişaf edir 3.istifadə olunmur

1;2

1;3

2;3

1;2;3

Hec biri

167) İntelektual kapital təsərufat fəaliyyətində istifadəsinə görə:
innovasiya resursu və insan resursu
insan resursu və istehsal resursu
innovasiya resursu və istehsal resursu
torpaq resursu və insan resursu
innovasiya resursu və torpaq resursu

168) İntellektual mülkiyyətin rolunun artması qiymətləndirilir: 1.texnoloji dəyişikliyə görə 2.miqyas və sürətinə görə 3.informasiyanın genişliyi və yayılmasına görə 4.hər bir müəssisənin inkişaf strukturuna görə

1;2
3;4
heç biri
1;4
hamısı

1;3;4
1;3
2;4

169) İntelektual kapitalın dövretmə mərhələlərinə aiddir:
pul formasından istehsal kapitalın intellektual formasına çevrilməsi baş verir.
istehsal kapitalının elementləri intellektual məhsulun istehsal olunmasında iştirak edirlər.
intellektual kapital satılaraq pula çevrilir,şirkətə gəlir və pul gətirir
hec biri
hamısı

170) İntelektual kapitalın birinci mərhəsinə aiddir:
pul formasından istehsal kapitalın intellektual formasına çevrilməsi baş verir
istehsal kapitalının elementləri intellektual məhsulun istehsal olunmasında iştirak edirlər.
intellektual kapital satılaraq pula çevrilir,şirkətə gəlir və pul gətirir
hec biri
hamısı

171) Üçüncü mərhələsində intellektual kapitala aiddir:

1. satılaraq pula çevrilir;
 2. şirkətə gətirilir
 3. mənfəət gətirir
- 1;3
1;2;3

172) İntelektual kapital mülkiyyət formasına görə hansı təsnifat əlamətləri var? 1.xüsusi 2.şəxsi 3.kollektiv 4.dövlət 5.qarışıq

- 1;2;3;4
2;3;4;5
1;2
1;3;4;5
3;5

173) İntelektual mülkiyyətin qiymətləndirilməsinin bir sıra xüsusiyyətləri var qiymətləndirmə obyektini kimi bir neçə funksiyaları yerinə yetirməsi qiymətləndirmə zamanı nəzərdə tutulan normalara uyğun olaraq intellektual mülkiyyətin sahələrinin qiymətləndirilməsi qiymətləndirmə tək-cə universal metodlarla deyil, həmçinin onların daha fəal istifadə etmə xarakterinə görə təmin olunmalıdır qiymətlər məqsədli xarakter daşıyır

hamısı

174) İntestisiya mühiti nədir?

Məhsulu investisiya şəklində çıxış edən iqtisadiyyatın sahələrinin məcmusudur

İntestisiya aktivliyinin artıran bir-biri ilə əlaqəli məqsədlər kompleksidir Hər konkret dövr üçün investisiyaların həcmi və quruluşunu müəyyən edir

İntestisiya bazarının həcmi, cəlb ediciliyi, risk səviyyəsini müəyyən edən daxili və xarici investisiya axını təmin edən sosial-iqtisadi, siyasi, maliyyə amilləri məcmusudur.

Hec biri

175) İntestisiya iqliminin formalaşması necə tərkib hissədən ibarətdir?

- 2
5
4
1
7

176) İntestisiya mühitinə cəmiyyət tərəfindən təsir edən amilləri necə qrupa təsnifləşdirmək olar?

2

5

4

1

7

177) İntestisiya aktivliyi necə qrup amillərlə müəyyən edilir ?

2

5

4

1

7

178) İntestisiya riskləri necə qrupa bölünür?

5

1

7

4

2

179) İntestisiya iqlimi hansı parametrlərdən ibarətdir?

iqtisadi və siyasi

sosial və ekoloji

giriş və çıxış

real və qeyri real

hec biri

180) İntestisiya iqliminin formalaşması hansı tərkib hissədən ibarətdir?
1.dövlətin investisiya siyasəti 2.dövlətin innovasiya siyasəti 3.investisiya obyektlərinin fəaliyyəti

1;2

1;3

3;2

1;2;3

Hec biri

181) **İnvestisiya potensialı nədi?**

real investisiya fəaliyyəti - əsas kapitalla kapital qoyuluşu nəzərdə tutulur
makroiqtisadi xarakteristikaları nəzərə alır
investisiya fəaliyyəti nəticəsində ola biləcək itkilər
ölkə iqtisadiyyatının sruktur yenidənqurmasını təyin etmək
hec biri

182) **İnvestisiya riskləri nədi?**

real investisiya fəaliyyəti - əsas kapitalla kapital qoyuluşu nəzərdə tutulur
a) makroiqtisadi xarakteristikaları nəzərə alır
investisiya fəaliyyəti nəticəsində ola biləcək itkilər
ölkə iqtisadiyyatının sruktur yenidənqurmasını təyin etmək
hec biri

183) **İnvestiya riskləri hansılardır? 1.spesifik rikk 2.inflyasiya nəzərə alınan**
3.qeyri – spesifik risk 4.inflyasiya nəzərə alınmayan risklər

2;4

1;3

1;2;3;4

Hec biri

1;2;3

184) **İnvestisiya siyasəti nədir?**

İnvestisiya qoyuluşu üçün ölkə,region,şəhər səviyyəsində dövlət tərəfindən həyata keçirilən təşkilat

Məhsulu investisiya şəklində çıxış edən iqtisadiyyatın sahələrinin məcmusudur

İnvestisiya aktivliyinin artıran bir biri ilə əlaqəli məqsədlər kompleksidir
Hər konkret dövr üçün investisiyaların həcmi və quruluşunu müəyyən edir
Hec biri

185) **İnvestisiya iqliminin çıxış parametrini xarakterizə edən göstəricilərə daxildir:**

kapital axını və əks axın;

inflasiyanın səviyyəsi;

faiz dərəcəsinin səviyyəsi
ÜDM-də yığımın səviyyəsi
Hamısı

186) **İnvestisiya iqlimi və riskləri hansı ekspert agentliklərində qiymətləndirilir?**

“Moody’s”
“Standart and Poor”
IBCA
hec biri
Hamısı

187) **İnvestisiya mühitinin makroiqtisadi səviyyəsinə daxildir: 1.iqtisadi 2.sosial 3.siyasi**

1;2
2;3
1;3
Hec biri
Hamısı

188 **İnvestisiya iqliminə təsir edən əsas iqtisadi amillər:**

makroiqtisadi amillər
normativ-hüquqi amil
vergi sisteminin keyfiyyəti və vergi yükünün səviyyəsi
informasiya təminatı
Hamısı

189) **İnvestisiya kapitalı nədi?**

real investisiya fəaliyyəti - əsas kapitala kapital qoyuluşu nəzərdə tutulur
makroiqtisadi xarakteristikaları nəzərə alır
investisiya fəaliyyəti nəticəsində ola biləcək itkilər
ölkə iqtisadiyyatının sruktur yenidənqurmasını təyin etmək
hec biri

190) **İnvestisiya mühiti asılıdır:**

innovasiya siyasətindən
makroiqtisadi siyasətdən
investisiya siyasətindən
hamısı
hec biri

191) **İnvestisiya mühiti belə müəyyən olunur**

investisiya iqlimi = investisiya potensialı – investisiya riskləri
investisiya iqlimi = investisiya potensialı + investisiya riskləri
investisiya iqlimi = investisiya potensialı / investisiya riskləri
investisiya iqlimi = investisiya riskləri / investisiya potensialı
investisiya potensialı = investisiya iqlimi – investisiya riskləri

192) **investisiya mühiti hansı səviyyədə reallaşa bilər?**

iqtisadi və siyasi
sosial və ekoloji
mikro və makro
riskli və risksiz
hec biri

193) **İnvestisiya fəaliyyətini aktivləşdirir:**

ÜDM artımı
mülayim inflyasiya templəri;
faiz dərəcəsinin azalması;
əhalinin yığımlarının artması;
Hamısı

194) **Yüksək inflyasiya tempi nəyə gətirib çıxarır? 1.amortizasiya yığımlarını dəyərdən düşməsinə; 2.investisiya imkanlarının məhdudlaşdırılmasına; 3. əhalinin yığımlarının artması;**

1;2
1;3
1;2;3
3;2
Hec biri

195) **İnvestisiya iqliminə təsir edən əsas iqtisadi amillər:**

makroiqtisadi amillər
normativ-hüquqi amil
vergi sisteminin keyfiyyəti və vergi yükünün səviyyəsi
informasiya təminatı

Hamısı

196) **İnvestisiya mühiti asılıdır:**

- innovasiya siyasətidən
- makroiqtisadi siyasətdən
- investisiya siyasətindən**
- hamısı
- hec biri

197) **İnvestisiya iqliminin qiymətləndirilməsi nəticəsində necə olur?**

- əlverişli və əlverişsiz
- riskli və risksiz
- real və qeyri-real
- təbii və suni
- hec biri

198) **İnvestisiya iqlimini qiymtləndirmək üçün hansı göstəricilərdən istifadə olunur?** 1. İnvestisiya iqlimi 2.investisiya riskləri 3.investisiya aktivliyi

- 1;2
- 1;3
- 1;2;3**
- 3;2
- Hec biri

199) **İnvestisiya fəaliyyətini aktivləşdirir:**

- ÜDM artımı;
- mülayim inflyasiya templəri
- faiz dərəcəsinin azalması;
- əhalinin yığımlarının artması;
- Hamısı**

200) **İnkişaf etməkdə olan ölkələri hansı qrupa bölmək olar?** 1.adambaşına düşən ÜDM üzrə dünyanın qabaqcıl ölkələrinə yaxınlaşmağı məqsəd qoyan ölkələr 2.inkişafda olan ölkələr 3.zəif inkişaf edən ölkələr 4.inkişaf etmiş ölkələr

hamısı
1;2;4
heç biri
2;3;4
1;2;3

201) Çində birinci mərhələ neçənci illəri əhatə edir ?

1994-1999 cu il
1995-2000 ci il
1990- cu ilə qədər
1992-2002 ci il
1991-1995 ci il

202) Çində ikinci mərhələ neçənci illəri əhatə edir ?

1991-2000 ci illər
2010cu il
1995ci il
2002ci il
1992 ci il

203) Çində birbaşa xarici investisiyaların həcmi nə qədərdir?

50 mlrd. dollar
10 mlrd. dollar
15 mlrd. dollar
20 mlrd. dollar
25 mlrd.dollar

204) Çin birbaşa xarici investisiyaların həcminə görə dünyada neçənci yeri tutur?

1-ci yeri
4-cu yeri
5-ci yeri
6-ci yeri
2-ci yeri

205) Çində əsas investisiyalar hara daxil olur ?

azad iqtisadi zonalara
xüsusi iqtisadi zonalara
qapalı iqtisadi zonalara
xarici ticarətə

kapital bazarına

206) Birinci qrup ölkələrin strategiyasına xarakterikdir: 1.ÜDM-ə nisbətən investisiyaların payını əhəmiyyətli dərəcədə artırmaq 2.müasir təhsil və elm sistemlərini yaratmaq 3.qabaqcıl ölkələrdən yüksək texnologiyaları əldə etmək 4.xarici texnologiyalar əsasında öz texnologiyalarını yaratmaq

Hamısı

1;2

3;4

heç biri

1;2:4

207) İnkişafda olan ölkələrə xarakterikdir: 1.xammal,əmək tədarükçüsü rolu ilə kifayətlənmək 2.iqtisadiyyatın industrial sektorunun yaradılması 3.adambaşına ÜDM-in artımı 4.əhəlinin həyat səviyyəsi və keyfiyyətinin artımı

1;2

1;2:4

Hamısı

heç biri

3;4

208) Şərqi Asiya ölkələrinə aiddir: 1.dövlət xərclərinin aşağı olması 2.çox yüksək daxili və xarici investisiyalar 3.ÜDM-in cöx yüüksək artım templəri 4.iqtisadiyyatın xarici bazarlarla istiqamətlənməsi

1;2;3

2:4

1;2

Hamısı

heç biri

209) İnkişaf mərhələsindən asılı olaraq iki tam əks olan siyasət hansıdır ?
1.bazar iqtisadiyyatının aktiv dövlət tənzimlənməsi 2.inzibati amirlik
iqtisadiyyatının liberallşması 3.bazar iqtisadiyyatının passiv dövlət tənzimlənməsi

1 ;3

2 ;3

1 ; 2

heç biri

hamısı

210) Aşağıdakılardan hansı adambaşına düşən ÜDM üzrə dünyanın qabaqcıl ölkələrinə yaxınlaşmağı məqsəd qoyan ölkələrə aiddir?

Fransa , Tyvan ,Çin
CAR ,Misir,Çili
Tayvan,Braziliya,Meksika,Çin
İtaliya,ABŞ,İspaniya
Misir, Fransa,İtaliya

211) Çində birinci mərhələdə nə nəzərdə tutulmuşdu ? 1.əhalinin ərzaqla təmin edilməsi 2.əhalinin geyimlə təmin edilməsi 3.ÜDM –nin iki dəfə artırılması 4. mikrosxemlərin istehsalı

1 ;2

2 ;3

3;4

1;4

Hamısı

212) Çində ikinci mərhələdə nə nəzərdə tutulmuşdu ?

Məcmu milli məhsulun 3 dəfə artırılması

Xarici ticarətin liberallaşması

Kapital bazarının liberalaşması

Strateji sahələrin milliləşdirilməsi

İqtisadiyatda struktur dəyişikliklər proqramının qəbul edilməsi

213) Avropa ölkələrinin investisiya strategiyası əsaslanır?

Yüksək kapital qoyuluşları

Sosial sferanın dəstəklənməsi

Dövlətin sosial xərclərinə

Digər ümumi xərclərə

Hamısı

214) İrlandiyada dövlət subsidiyaları sistemindən istifadə edilir : 1.yeni texnologiyaların alınmasına 2.yeni məhsulların yaranması üçün tədqiqatlara 3.fəhlə və menecerlərin peşə ixtisas səviyyəsinin artırılmasına 4.əsas vəsaitlərin alınmasına

1 ;2

2 ;3

3;4

1 ;4

Hamısı

215) Finlandiyada rəqabət qabiliyyətli postindustrial iqtisadiyyatın uğurla yaradılmasının əsas amilləri nədir?

onun bürokratiyasının aşağı səviyyədə korrupsiyaya uğraması

insan kapitalının ümumi səviyyəsinin yüksək olması

onun bürokratiyasının aşağı səviyyədə korrupsiyaya uğraması, insan kapitalının ümumi səviyyəsinin yüksək olması

vergi sistemində uğurlu siyasət

inflasiyanın aşağı olması

216) Ümumi gəlirdən vergilər ödəniləndən sonra qalan hissədir:

amortizasiya

təmiz gəlir

reqresiya

analitik

koordinasiya

217) Fiksasiya edilmiş gəlirə malik olan uzunmüddətli kredit maliyyə öhdəlikləridir:

istiqrazlar

qiymətli kağızlar

veksellər

obliqasiyalar

ceklər

218) investisiya layihələrinin və proqramlarının planlaşdırılması necə məqsədlə aparılır?

5

7

4

11

3

219) müəssisələrin uzun müddətli investisiya maliyyələşdirilməsi necə mənbədən ibarətdir?

4

6

3

8

5

220) Müəssisənin investisiya fəaliyyətinin planlaşdırılmasında aşağıdakı məqsədlərə tabedir:

Müəssisələrin şəxsi vəsaitlərindən daha səmərəli istifadə edilməsi;
İnvestisiya fəaliyyətinin fasiləsiz maliyyələşdirilməsinin təmin edilməsi
Ayrı-ayrı layihələrin iqtisadi səmərəliliyinin qaldırılması
Fəaliyyətdə olan müəssisənin maliyyə dayanıqlılığının təmin edilməsi

Hamısı

221) Müəssisənin daxili vasitələrinə daxildir:

Amortizasiya;
Gəlir ;
Sığorta fondlarında toplanan vəsaitlər
Artıq aktivlərin satışından gələn vəsaitlər

Hamısı

222) Kreditlərin maliyyələşməsinin hansı üstünlüklərə malikdir? Onların şəxsi investisiya resurslarının həcmindən qat-qat çox olan miqdarda cəlb edilmə imkanları mövcuddur;

İnvestisiya fəaliyyətinin səmərəliliyinə xarici nəzarət daha yüksək səviyyədə həyata keçirilir və onun artırılması daxili ehtiyatlar hesabına reallaşdırılır;

Aksiyaçıların emissiyası, istiqrazların satışından fərqli olaraq, kredit vəsaitləri əhəmiyyətli dərəcədə daha qısa müddətdə əldə edilə bilər;

Uzunmüddətli kreditlər kiçik kompaniyaların maliyyə vəsaitlərinə olan tələbatını təmin edirlər;

Hamısı

223) Adi aksiyaların emitent üçün öhdəliklərinə daxildir: 1. dividend ödənişi vacib deyil 2. dəqiq təyin edilmiş ödəniş müddəti yoxdur 3. əlverişli şəraitdə aksiyaların kursu artır

1;2

Hamısı

1;3

2;3

Hec biri

224) İmtiyazlı səhmlərin emitent üçün çatışmamazlıqlarına daxildir: səhmlərin hərəkətinə nəzarət etmək çətindir. emissiya və aksiyaların yerləşdirilməsi ilə əlaqəli xərclərin dəyəri yüksəkdir. kredit maliyyələşməsindən daha bahalı kapital mənbəyidir

2;3

1;2

1;3
Hamısı
Hec biri

225) İnvestisiya fəliyyətinin maliyyələşmə metodları hansılardır?
Səhmləşdirmə Özünümaliyyələşdirmə Lizinq Amortizasiya

1;2;3
2;3;4
3;4
2;4
Hec biri

226) Fond və maliyyə bazarlarının təşəkkülü və inkişafı şəraitində ən çox yayılmış metod:

Statik metod
Dinamik metod
Qarışıq maliyyələşmə metodu
Analiz metodu
Hec biri

227) Qarışıq maliyyələşmə metodunun əsas problemi:
müxtəlif mənbələrdən cəlb edilmiş resursların quruluşunun optimallaşdırılması
layihənin və onun reallaşdığı müəssisənin maliyyə dayanıqlığının təmin edilməsi.

iqtisadi cəhətdən məqsədəuyğun çərçivədə investisiya məsrəflərinin minimallaşdırılması
hec biri
divident ödəmələrinin vaxtı uzadıla bilər.

228) Kreditlərin investisiya məqsədlərinə xərclənməsinə aiddir:

qısamüddətlidirlər
uzunmüddətliirlər
ortamüddətlidirlər
hamısı
hec biri

229) Kreditlərin təsərfat məqsədlərinə xərclənməsinə aiddir:

qısamüddətlidirlər
uzunmüddətliirlər

ortamüddətlidirlər
hamısı
hec biri

230) Daxili vəsaitlər necə tənzimlənilir?
amortizasiya
gəlir
hamısı
sığorta fondlarında toplanan
artıq aktivlərin satışından gələn vəsait

231) Kapitalın cəlb edilməsi problemini hansı istiqamətlər üzrə tədqiq etmək olar? 1.Maliyyələşmənin mənbəyi 2.Maliyyələşmənin metodları 3.Maliyyələşmənin üsulları 4.Maliyyələşmənin növləri
1;3
1;2
2;3;4
1;2;3
3;4

232) Müəssisənin öz aktivlərinin uzunmüddətli investisiya maliyyələşdirilməsinin mənbələri hansılardır? 1.Daxili vəsaitlər 2.Müəssisəyə kənar vəsaitlər 3.Cəlb edilən vəsaitlər
1;2
1;3
2;3
Hec biri
Hamısı

233) Müəssisənin xarici vasitələrinə daxildir: 1.bankların uzunmüddətli kreditləri 2.investisiya lizinqi 3.müəssisənin istiqrazlarının emissiyası 4.imtiyazlı və adi aksiyaların emissiyası
1;2
1;3
2;3;4
Hamısı
2;3

234) Bank kreditləri necə istiqamətdə xərclənə bilər? 1.investisiya məqsədlərinə 2.təsərrüfat məqsədlərinə 3.kommersiya məqsədlərinə

1;3
1;2
1;2;3
Hec biri
2;3

235) İmtiyazlı səhmlərin emitent üçün üstünlüklərə daxildir: 1.divident ödəmələrinin vaxtı uzadıla bilər. 2.bu növ aksiya sahiblərinin firmanın siyasətinə təsir etmə imkanları yoxdur 3.imtiyazlı aksiyalar – firmanın ən risksiz öhdəliklərindən biridir.

1;2
Hamısı
1;3
2;3
Hec biri

236) **Özünü maliyyələşdirmə:**
tez həyata keçirilən və yüksək səmərəli layihələrin maliyyələşdirilməsi zamanı istifadə edilir.
öz vəsaitləri hesabına investisiyalaşmanın həyata keçirilməsini nəzərdə tutur.
iri miqyaslı layihələrin reallaşması üçün istifadə edilir
yüksək səmərəli layihələrin maliyyələşdirilməsi zamanı istifadə edilir
Hec biri

237) Müəssisələrin genişləndirilməsi layihələr üçün hansı ödəmə sxemi mövcuddur? 1.Bərabər paylarla əsas borcun ödənilməsi 2.Barabər paylarla faizlərin müəyyən müddət ərzində ödənilməsi 3.Barabər paylarla borcun əsas məbləğinin müəyyən dövrlər ərzində ödənilməsi

1;2
1;3
Hamısı
2;3
Hec biri

238) AR İnnovasiyalı inkişaf strategiyası Proqramının layihəsi kim tərəfindən hazırlanıb?

Milli Elmlər Akademiyası
Statistika komitəsi
Maliyyə nazirliyi
Milli Məclis

Hec biri

239) .”Xarici investisiya fəaliyyəti haqqında” qanun nə vaxt qəbul olunub?

1994 ci i

1999 ci il

2000 ci il

1992 ci il

1993 ci il

240) ”İnvestisiya fəaliyyətinin qorunması haqqında” qanun nə vaxt qəbul olunub?

1994 ci il

2000 ci il

2001 ci i

1995 ci il

1993 ci il

241) Neçə səviyyə üzrə investisiya mühitini differensiallaşdırmaq zəruridir?

2

4

3

investisiya mühitini differensiallaşdırmaq mümkün deyil

5

242) Bələdiyyələr səviyyəsində investisiya neçə mühitə tabeli xarakter daşıyır?

3

5

2

6

1

243) İnvestisiya potensialının necə strategiyasını fərqləndirmək olar?

2

3

4

6

5

244) **AR İnnovasiyalı inkişaf strategiyası proqramının əsas vəzifələri:**

Milli innovasiya sisteminin yaradılması

Yüksək texnologiyalı ixrac-idxal sahələrin inkişafı

İqtisadi və energetik təhlükəsizliyin təmin olunması

Əhalinin intellektual və yaradıcı aktivliyinin artırılması

Hamısı

245) **Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı hansı vəzifələrin həyata keçirilməsinə yönəldilib?**

Elm və təhsilin inteqrasiyası

Milli innovasiya sisteminin formalaşması

Hamısı

Beynəlxalq elmi-texniki əməkdaşlığın inkişaf etdirilməsi

Elm və texnologiya sahəsində yüksək ixtisaslı kadrların hazırlanması

246) **”Xarici investisiya fəaliyyəti haqqında” qanunun birinci maddəsi necə adlanır?**

“Qarışıq müddəlar

“Əsas müddəlar

“Normativ hüquqi

“**Ümumi müddəlar**

Hec biri

247) **.”İnvestisiya fəaliyyəti haqqında” qanunun ümumi müddəlar adlı fəslində nə əks olunub?**

İnvestisiya anlayışı

İnvestisiya fəaliyyəti

İnvestiya fəaliyyətinin obyektləri

İnvestisiya fəaliyyətinin subyektləri

Hamısı

248) **İnvestisiya potensialının təkrar qiymətləndirilməsinə aiddir:**

təbii iqlim şəraitinin qiymətləndirilməsi

təbii resursların qiymətləndirilməsi

istehsal olunan məhsulların satış bazalarına yaxınlığı

normativ qanunvericilik bazasının qiymətləndirilməsi

sosial-əmək potensialı

249) Yerli hakimiyyət orqanları vergilərin bir hissəsini ödəyirlər:
yerli idarəetmə orqanlarına
icra hakimiyyətinə
bələdiyyələrə
yerli büdcələrə
dövlət büdcəsinə

250) AR İnnovasiyalı inkişaf strategiyası proqramında nəzərdə tutulur:
Innovasiya sahəsində rəqəbətə gücləndirilməsi;
Elmi-texniki məhsullar bazarının yaranması
MİS tərkib hissələrinin və institusional strukturlarının yaradılması
İqtisadiyyatın real sektorunun innovasiyalara tələbinin üdənilməsi
Hamısı

251) AR İnnovasiyalı inkişaf strategiyası proqramının strateji məqsədi: 1. əhalinin həyat keyfiyyətinin yaxşılaşdırılması; 2. innovasiya iqtisadiyyatının yaradılması; 3. iqtisadiyyatın dayanaqlı sosial-iqtisadi inkişafının təmin edilməsi; 4. maliyyə sisteminə nəzarət edilməsi;
1;2
2;4
2;3
1;2;3
2;3;4

252) AR İnnovasiyalı inkişaf strategiyası proqramının hüquqi təminatı üçün aşağıdakılar nəzərdə tutulub? 1. normativ hüquqi bazanın yaradılması; 2. mövcud hüquqi bazaya nəzarət edilməsi; 3. mövcud hüquqi bazaya əlavələrin edilməsi; 4. normativ-hüquqi bazaya dəyişikliklərin edilməsi;
1;2
2;3
1;3;4
1;2;3;4
Hec biri

253) "Xarici investisiya fəaliyyəti haqqında" qanunun birinci maddəsində nəzərdə tutulur:
Xarici investor kimi hansı subyektlər çıxış edə bilər
Xarici investisiya üçün dövlət təminatları əks olunub
Xarici investisiya qoymuş müəssisələrin yaradılması
Xarici investorların dövlət və qeyri-dövlət müəssisələrinin qiymətli kağızlar əldə edilməsi

Hec biri

254) "Xarici investisiya fəaliyyəti haqqında" qanunun üçüncü maddəsində nəzərdə tutulur:

Xarici investor kimi hansı subyektlər çıxış edə bilər

Xarici investisiya üçün dövlət təminatları əks olunub

Xarici investorların dövlət və qeyri-dövlət müəssisələrinin üiyətli kağızlar

Xarici investisiya qoyulmuş müəssisələrin yaradılması

Hec biri

255) "Xarici investisiya fəaliyyəti haqqında" qanunun ikinci maddəsində nəzərdə tutulur:

Xarici investor kimi hansı subyektlər çıxış edə bilər

Xarici investisiya üçün dövlət təminatları əks olunub

Xarici investorların dövlət və qeyri-dövlət müəssisələrinin üiyətli kağızlar

Xarici investisiya qoyulmuş müəssisələrin yaradılması

Hec biri

256) "Xarici investisiya fəaliyyəti haqqında" qanunun dördüncü maddəsində nəzərdə tutulur

Xarici investor kimi hansı subyektlər çıxış edə bilər

Xarici investisiya üçün dövlət təminatları əks olunub

Xarici investorların dövlət və qeyri-dövlət müəssisələrinin üiyətli kağızlar

Xarici investisiya qoyulmuş müəssisələrin yaradılması

Hec biri

257) **İnvestisiya resurslarının kəmiyyət və keyfiyyətinin icmal qiymətləndirilməsini ifadə edir:**

investisiya riskləri

investisiya amilləri və investisiya vasitələri

investisiya cəlbədiciyi və qeyri-cəlbədiciyi amillərinin məcmusu

investisiya vəsaitlərinin kəmiyyət ölçüsünün məcmusu

investisiya cəlbədiciyi və rəqabətqabiliyyətliliyinin məcmusu

258) **İnvestisiya potensialının ilkin amillərinin qiymətləndirilməsinə aiddir:**
Azərbaycan respublikasının normativ qanunvericilik bazasının qiymətləndirilməsi

Region müəssisələri tərəfindən istehsal olunan məhsulların satış bazalarına yaxınlığı

sosial əmək potensialı

regionun normativ qanunvericilik bazasının qiymətləndirilməsi
inzibati ərazi vahidlərinin qiymətləndirilməsi

259) **İnfrastruktur potensialını qiymətləndirən göstərici kimi nəzərdən keçirmək olar:**

ev təsərrüfatları
dəmiryol inhisarı
nəqliyyat-kommunikasiya şəbəkəsi
aparıcı investisiya sahələri
nəqliyyat yollarının uzunluğu

260) **Maliyyə potensialı göstəricisi büdcənin hansı hissəsi ilə müəyyən edilir?** xərc hissəsi ilə

yüksək profisitlə
gəlir hissəsi ilə
aşağı defisitlə
kəsr hissəsi ilə

261) **İnvestisiya potensialının region səviyyəsi nə zaman daha da genişlənir?**
investisiya qoyuluşlarının regionlar üzrə həcmi artdıqca
institusional və innovasiya potensiallarını qiymətləndirdikcə
regionlar üzrə investisiya təhlili aparıldıqca
institusional idarəetmədə investisiya cəlbediciliyi artdıqca
regionlar üzrə investisiya cəlbediciliyi artdıqca

262) **Fond bazarı dünya və milli iqtisadiyyatda neçə vacib funksiyanı yerinə yetirir ?**

3
4
2
5
9

263) **Fond bazarının yerinə yetirdiyi birinci funksiya informasiya funksiyasıdır**

istehsalın genişləndirilməsinə yönəlir
səmərəli iqtisadiyyatın formalaşmasına təsir edir
resurs informasiyasıdır
qiymət və maliyyə risklərinin siörtalanması

- 264) **Fond bazarının yerinə yetirdiyi ikinci funksiya**
fond bazarı vasitəsilə pul resursları toplanır
səmərəli iqtisadiyyatın formalaşmasına təsir edir
Onun vasitəsilə investorlar iqtisadi konyukturadan xəbərdar olurlar
istehsalın genişlənməsinə yönəldilir
qiymət və maliyyə riskləri sigortalanır
- 265) **Fond bazarının yerinə yetirdiyi üçüncü funksiya**
onun vasitəsilə pul resursları toplanır
səmərəli iqtisadiyyatın formalaşmasına təsir edir
informasiya funksiyasıdır
kapital qoymaq istiqamətlərini müəyyən edirlər
istehsalın genişləndirilməsinə yönəldilir
- 266) **Fond bazarının yerinə yetirdiyi dördüncü funksiya**
informasiya funksiyasıdır
bazarın tələb olunan seqmentinə yönəldilir
fond bazarı vasitəsilə pul resursları toplanır
qiymət və maliyyə risklərinin siğortalanması
kapital qoymaq istiqamətlərini müəyyən edir
- 267) **Ərazi meyarlarına görə fond birjası bölünür**
kassa
beynəlxalq
şirkətlərin qiymətli kağızlarıdır
səhm bazarı
uzunmüddətli qqiymətli kağızlar
- 268) **Fond bazarında inhisarçı qiymətin olmasının qarşısını alır:**
tənzimləmə mexanizmi
tənzimləmə formaları
tənzimləmə sistemi
tənzimləmə orqanları
tənzimləmə fəaliyyəti
- 269) **Fond bazarının tənzimlənməsinin 2-ci istiqamətinə aiddir**
lisenziya və nəzarətin həyata keçirilməsi
ictimai rəy vasitəsilə fond bazarının tənzimlənməsi
özünə nəzarət prosesi vasitəsilə özü-özünü tənzimləməsi
peşəkar vasitəçilərin seçilməsi

norma və qanunlara riayət olunması

270) Fond bazarının iştirakçılarının-peşəkar vasitəçilərinin seçilməsi tənzimlənmənin neçənci istiqamətinə aiddir?

2-ci

1-ci

4-cü

5-ci

3-cü

271) Fond bazarının tənzimlənməsinin 2-ci metoduna aiddir

funksional tənzimləmə

maliyyə tənzimlənməsi

institusional tənzimləmə

anti-böhranlı tənzimləmə

özünü tənzimləmə

272) Fond bazarının tənzimlənməsinin 6-cı metoduna aiddir

antiinhisar tənzimləmə

maliyyə metodu

kollektiv investorların tənzimlənməsi

funksional tənzimləmə

institusional tənzimləmə

273) Fond bazarında rəqabətin artırılmasına istiqamətlənən metod hansıdır?

özünü tənzimləmə

antiinhisar tənzimləmə

maliyyə tənzimlənməsi

anti-böhranlı tənzimləmə

texniki tənzimləmə

274) Asiyanın aparıcı fond birjalari hansılardır?

Seul,Honkonq

Tokio,Frankfurt

NASDAQ ,AMEX

NYMEX,NASDAQ

SEUL,AMEX

275) Asiya regionu dünya iqtisadiyyatının və səhm alqı-satqısının nə qədər hissəsini təşkil edir?

1/2

2/5

1/4

1/3

1/5

276) Risk nədir?

səmərəliliyin artırılması

gələcək dövrə qeyri-əminlik

bərabərliyin təmin edilməsi

makroiqtisadi sabitliyin stimullaşdırılması

antiinhisar tənzimləməni həyata keçirilməsi

277) Risk vəziyyətində necə şərt olmalıdır?

5

3

2

4

6

278) Yaranma səbəblərinə görə risklər hansılardır?

daxili və xarici

müəyyənlik və qeyri-müəyyənlik

hec biri

ümumi və xüsusi

iqtisadi və sosial

279) Xarici risklərə aiddir

siyasi,

ekoloji

sosial,

hamısı

iqtisadi

280) Risklərin qiymətləndirilməsi hansı üsulla aparılır?

ekspert üsulu

xərclərin münasibliyinin təhlili

hamısı

analogiya metodu

hec biri

281) Risklərin idarə edilməsi sistemi nəzərdə tutur

risklərin identifikasiya və lokallaşdırılması

risklərin təhlili və qiymətləndirilməsi

risklərin aradan qaldırılması və minimum səviyyə endirilməsi

hamısı

risklərin monitorinqi

282) Riskin aradan qaldırılması hansı mərhələdən ibarətdir?

hamısı

riskin qəbil oluna biləcək səviyyəsinin qiymətləndirilməsi

riskin azaldılması və artırılması

risklərin azaldılması və artırılması üsullarının seçilməsi

risklərin azaldılması və artırılması üsullarının seçilməsinin məqsədə uyğun olmasının qiymətləndirilməsi

283) Risk və gözlənilən gəlir arasında qarşılıqlı əlaqə

risk səviyyəsi nə qədər çox olarsa, gəlirlik səviyyəsi o qədər yüksək

risk səviyyəsi nə qədər az olarsa, gəlirlik səviyyəsi o qədər yüksək

risk səviyyəsi nə qədər çox olarsa, gəlirlik səviyyəsi o qədər aşağı

hec biri

hamısı

284) Xarici mühitin dinamikliyi nədir?

şirkətlərin mövcudluğu və onların bir-birinə təsirini nəzərdə tutur

hamısı

risklərin idarə etmə sistemi onun dəyişməsinə müvafiq dəyişməlidir

müasir iqtisadiyyatda bir-biri ilə müxtəlif iqtisadi əlaqələrlə bağlı şirkətlərin mövcudluğudur

hec biri

285) Dövlət tənzimlənməsi ilə bağlı risklərə aiddir

investisiya fəaliyyətini məhdudlaşdıran inzibati dəyişikliklər

iqtisadi normativlərin

vergi normasının

hamısı

faiz dərəcəsinin dəyişdirilməsi

286) Risk vəziyyətində hansı şərt olmalıdır? 1.qeyri-müəyyənlik
2.alternativin seçilməsi zərurəti 3.mövcud olan alternativlərin ehtimalını
qiymətləndirmək imkanı 4.müəyyənlik

1,2,3

2,3,4

1,2,4

hamısı

1,4

287) Maliyyə riski nədir?

biznesin maliyyə təminatı və maliyyə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı risklərdir

bazarda istehsal amillərinin qiymətlərin dəyişməsi, tələb və təklifin qeyri-müəyyənliklə bağlı risklərdir

iqtisadiyyatda inflyasiya templərinin yüksək olması nəticəsində yaranan riskdir.

xarici iqtisadi fəaliyyətlə məşğul olan investorlar üçün daha təhlükəlidir investisiya kompaniyaları və trust xidmətləri göstərən şirkətlər aiddir

288) İnflyasiya riskləri nədir?

biznesin maliyyə təminatı və maliyyə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı risklərdir

bazarda istehsal amillərinin qiymətlərin dəyişməsi, tələb və təklifin qeyri-müəyyənliklə bağlı risklərdir

iqtisadiyyatda inflyasiya templərinin yüksək olması nəticəsində yaranan riskdir

xarici iqtisadi fəaliyyətlə məşğul olan investorlar üçün daha təhlükəlidir investisiya kompaniyaları və trust xidmətləri göstərən şirkətlər aiddir

289) Valyuta riski nədir?

biznesin maliyyə təminatı və maliyyə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı risklərdir

bazarda istehsal amillərinin qiymətlərin dəyişməsi, tələb və təklifin qeyri-müəyyənliklə bağlı risklərdir

iqtisadiyyatda inflyasiya templərinin yüksək olması nəticəsində yaranan riskdir

xarici iqtisadi fəaliyyətlə məşğul olan investorlar üçün daha təhlükəlidir investisiya kompaniyaları və trust xidmətləri göstərən şirkətlər aiddir

290) Likvidlik risklər nədir?

carı öhdəlikləri yerinə yetirmək məqsədi ilə qiymətli kağızlar real pul vəsaitinə çevrilməsi nəticəsində baş verən maliyyə itkiləridir

kredit sazişinin şərtlərinin yerinə yetirilməməsi nəticəsində kreditin məbləğinin qaytarılmamağıdır

resursların itirilməsi investisiya layihəsinin həyata keçirilməsi vaxtını uzandır müəyyən qədər bazar riski ilə əlaqəlidir, hazır məhsulun alınıb satılması zamanı yaranır

iqtiadiyyatda inflyasiya templərinin yüksək olması nəticəsində yaranan riskdir

291) Beynəlxalq Valyuta Fondunu əsas vəzifələri hansılardır?

təvsiyələrin işlənilib hazırlanması

ölkələr arasındakı valyuta tənzimlənməsi

bank sisteminin sabitləşdirilməsində iştirak

hamısı

heç biri

292) Avropa Yenidənqurma və İnkişaf Bankı nə vaxt yaradılıb?

1990

1996

1998

1993

1991

293) İslam İnkişaf Bankının digər banklardan fərqli cəhəti nədir?

ən geniş profillidir

sələmə pul vermir

miqyası daha böyükdür

ənyüksək faizli kredit verir

ən çox məbləğdə krediti verir

294) Xarici investisiyalar əsasən reallaşa bilər? 1. maddi-texniki vasitələr 2. pul 3. intellektual mülkiyyət

1;2

Heç biri

2;3

1;3

Hamısı

295) **Beynəlxalq maliyyə təşkilatlarının məqsədləri**
əməkdaşlığın inkişafı
mürəkkəb vəziyyətlərinin sabitləşməsi
dünya iqtisadiyyatında olan ziddiyyətlərin aradan qaldırılması
heç biri
hamısı

296) **İnkişaf edən ölkələrin hökuməti tərəfindən investisiya potensialının artırılması strategiyasında hansı vəzifən həli tələb olunur?**
inkişaf etmiş ölkələrlə müqayisədə daha yüksək iqtisadi artın templərini təmin etmək
iqtisadi strukturun modernləşdirilməsi
sosial problemlərinin həll, əhəlinin həyat səviyyəsinin artırılmasını təmin etmək
milli iqtisadiyyatın inkişaf səviyyəsi və coğrafi mövqeyinə yaxın ölkələrlə müqayisədə daha cəlbedici olmasını təmin etmək
hamısı

297) **Birbaşa xarici investisiyalar**
bilavasitə iqtisadiyyatın hansı sahəsinə yönəlir
insan kapitalına qoyulan investisiyalar
portfelin özəyinin idarə olunması
maksimal dərəcədə tez olaraq azgəliqli qiymətli kağızlardan azad olma
İlkin qoyulan vəsaitlərin qorunub saxlanması

298) **Birbaşa xarici investisiyaların inkişaf etməkdə olan ölkələr üçün əhəmiyyəti:**
Müasir texnika və texnologiya, sahibkarlıq ənənələri, işgüzar etika və davranışı idxal olunur ki, bu da ölkəni zənginləşdirir.
Heç bir əhəmiyyəti yoxdur
Ölkəni iqtisadi cəhətdən həmin dövlətdən asılı vəziyyətə salır
Ölkədə siyasi sabitliyi pozur
Daxili investisiyaları məhdudlaşdırır

299) **Xarici portfel investisiyalar hansılardır? 1.Strateji 2.Möhtəkir 3.Obyektiv 4.Subyektiv**
1;2;3
1;3;4
2;3;4

1;2;4

1;2

300 İnvəstisiya resurslarının cəlb edilməsi uğrunda rəqabət üstünlüklərini təmin edən amillər hansılardır? 1. siyasi, 2. mikroiqtsadi 3. makroiqtisadi 4. infrastruktur 5.adət ənənələr 6.psixoloji

1;2;3;4

1;3;6

1;5;6

1;4;6

1;5;6